

İNGİLİZ DİLİNİN KANADA VARIANTINDA LEXSİK-SEMANTİK VƏ FONETİK DƏYİŞİKLİKLƏR

Giriş. Fransız dili ilə yanaşı Kanadanın rəsmi dili olan ingilis dili əzəldən mürəkkəb bir hadisə idi. Frankokanadalılardan fərqli olaraq, ingilisdilli ABŞ-la daimi hərtərəfli kontaktda və irimiqrasiya axını ilə təmsada formalasmışdı. Anqlokanada millətinin əsası 19 əsrde ABŞ-a miqrasiya etmiş “loyalistlər” oldular. Onlar Şimali Amerikanın müstəqiliyi uğrunda mübarizədə Britaniya ordusuna sadıq qalmış Kanadanın azad ərazilərində maskunlaşdırıldılar. Bəzi mütəxəssislərin fikrinə, Kanadada ingilis dilinin təşəkkül tapıb qüvvəyə minməsində onların rolü birinci dərəcəli olub. Elə həmin dövrde müxtəlif Britaniya dialektlərində danışan İngiltərə, İrlandiya, Şotlandiyadakı olan immigranstların sayı artır ki, bu da Kanada variantında öz əksini tapır. Beləliklə, iki müxtəlif immigrasiya axınının qarışması nticəsində Kanadalıların danışq dilinə ingilis dilinin müxtəlif dialektlərinən – loyalistlər, digər tərəfdən əsasən ABŞ-in Kanada ilə həmsərhəd olan şimal rayonlarının gətirdikləri sözlər daxil olur. Kanadanın sonraki inkişaf tarixi göstərir ki, 1867-ci ildə Kanadının Böyük Britaniyanın dominyonu olaraq qalmışına baxmayaraq, o ilk növbədə ABŞ-in siyasi və iqtisadi təsiri altında idi. Ərazi maskunlaşmasının xüsusiyyətlərini, eləcə də siyasi, iqtisadi, sosial – mədəni xarakterli faktorları nəzərə alaraq, praktiki olaraq Kanadani tədqiq edən bütün alımlar eyni fikirdədir ki, öz fonetik, leksika və orfoqrafiyasına görə ingilis dilinin Kanada variantı Britaniya Oksford və Amerika variantı arasında aralıq mövqə tutur. Lakin əsasən **General America** adlanan tələffüz tipi üstünlük təşkil edir. Ingilis dilinin Kanada variantının yayım ərazisinin dəqiq differensiyaya malik olmayan, variantların özəlliklərinin qovuşma ərazisi elan edilir.

Əsas hissə. Kanada əhalisinin danışığı ingilis dili, öz normaları olan bir variantdır. Kanada ingilis dilinin vokalizm sistemini nözərdən keçirərək fonetik cəhatlərin içi qrupunu ayrdırdı:

- 1) Amerika inkişaf tendensiyasına uyğun olan fonetik cəhatlər;
- 2) Ingilis inkişaf tendensiyasına uyğun olan fonetik cəhatlər;
- 3) Standartın ikili inkişafını əks etdirən fonetik cəhatlər.

Amerika dil variantında [oe] saitinin ingilis dil variantında isə [a] saitinin işlədiyi **class**, **dance**, **bath**, kimi sözlərdə kanada tələffüzü üçün Amerika tendensiyası daha xarakterik olur. Avisin fikrincə, mahz bu kanadalıların nitqinə tipik “amerika” çalarını verir. Yalnız yüksək təhsil səviyyəsinə malik **aunt** və **drama** isimləri adətən [a] tələffüz olunur. **Tomato** ismi amerika [eɪ] vurğusu ilə tələffüz olunur və bu zaman ingilis [a:] nadir hallarda rast gəlinir.

Keçmiş zamanın **shone** feil forması bir çox kanadalıların tərəfindən [o:] ilə tələffüz olunur və bu da amerika [ou:] tələffüzü ilə ziddiyyət təşkil edir. Kanada da “Z” hərfi ingiliscə [zed], amerikanca isə [zi:] adlanır. Kanada tələffüzündə **been** formasına [i:] saiti, Amerika tələffüzündə də [i:] saiti malikdir.

Again zərfində ingilis normasına oxşar şəkildə diftonq [eɪ] vurğusu altında tələffüz olunduğu halda, ABŞ-da bu adətən [e:] altında tələffüz edilir.

Produce ismində kanadalıların eksəriyyəti həmçinin [o:] ilə tələffüzə imkan verir, halbuki ABŞ-da onu [ou:] kimi tələffüz edirlər. **Vase** sözü amerikanca [veɪz] kimi, Kanadaca [va:z] kimi tələffüz olunur. Amerika variantında olan anti-, semi-, multi-prefikslerini [ai] kimi tələffüz edirlər və kanadalıların eksəriyyəti onu ingiliscə [i:] ilə tələffüz edirlər. Sözlərin ikili tələffüzü: **leisure** [l eɪzə] v [l i:zə] kimi tələffüz olunur və **neither** isə [i:] saiti və ya [a:i] kimi tələffüz olunaraq kanadalılar arasında təcrübədən keçir, hərçənd ki, birinci haldə çoxların [e] ingilis formasına üstünlük verirlər. Kanadalılar eynilə amerikalılar kimi [r] sözün sonunda və **car**, **cart** kimi amerikanca cingiltili tələffüzü Kanada da daha çox yayılmışdır və buna görə də, **bleating** (qanı buraxmaq) — **bleeding** (qanaxma), **butter** — budder kimi cütlər demək olar ki, omofonlu ola bilər. Lakin kanadalıların təxminən yarısı bu cütlərdə müxtəlif sösləri tələffüz edirlər. Kanada variantının aksentli, strukturu aydın Amerika çalarına malikdir, çünki, **diction** ‘nary ordi’ ‘nary obli’ ‘gatory refor’ ‘matory’ kimi çox mürsəkkəb sözlərin Kanada variantında adətən şəkilçidə sanıyalık vurğusu müşahidə olunduğu halda ingiliscə tələffüzda vurğu bu sözlərin kökünə düşür və heclar söz quruluşunu əhəmiyyətli şəkildə sadələşdirərək birləşir.

İngilis və amerika tələffüz variantının nüfuzu məsələsinin öyrənilməsinə həsr olunan sosiolinistik tədqiqatlarının məlumatlarına istinad edərək **news**, **dew** təristudent kimi sözlərə **alvoyar** samitdən sonra amerikada [u:] tələffüzünün ingilis [ju] tələffüzüne cavab verdiyini qeyd etmək mümkündür. Bu zaman ingilis norması Kanada da böyük nüfuzu malik olur və burada suit sözü istisna olunur, beləki, onun suallarına cavab şəklində olan 83% informatlarını [u] kimi tələffüz edirlər. Avisin qeyd etdiyi kimi, bu sözlərin **moftonq** ilə tələffüzü dəha çox daha aşağı mədəni səviyyəli danışanlarda müşahidə olundur. **Ontariode duke** [du:k] **news** [nu:z], kimi tələffüzələr bir çox daşıyıcılar tərəfindən “gözəl olmayan hal” (intelligent) kimi qiymətləndirilir.

Dilin bu və ya digər milli variantlarının linqivistik özəlliklərinin öyrənilməsi onun digər variantlarla hansı sinxron nisbətdə olması sualının cavab ilə yanaşı, onun fərqliyinin necə formalasması, divergensiyasının hansı səviyyəsinə çatması, onu özəlləşdirən həmin differensiya proseslərinin inkişaf tempinin necə olması suallarına cavab verməlidir. Burada Kanada üçün xarakterik olan 10600 leksik vahid toplanmışdır ki, onların bir qismi leksik

²⁷ Azərbaycan Tibb Universiteti “Xarici Diller” kafedrasının baş müəllimi

variantdır. Leksik kanadızmların müyyən qrupunu nəzərdən qoysaq, yerdə qalan 9153 vahid yaranma dövrünə görə aşağıdakı kimi paylanıla bilər XVII əsr - 26[0,3%], XVII əsr - 142[1,5%], XVII əsr - 1124[12, 3%], XIX əsr - 3340 [36,5%], 1900-1965-ci illər 4521 [49, 4%].

XVI əsr. İngilis dilin kanadızlıların Kanadada ilk məskunlaşma dövrüdür, lakin onlar burası son illərində xeyli çox dördəcə gəlməyə başladılar (ingilislərin Kanadada ilk rəsmi torpağı 1852-cü ilə **Nyufaundlend adası** oldu). Yəni həyat şəraiti dilin dayışmış gerçəkli uyğunlaşmasını tələb edirdi, buna görə də dildəki ilk innovasiyalardır, çox olmama da artıq bu dövrdə qeyd olunur. XV əsirin 26 kanadızmindən 10-u dillərdən alınma idi: aborigen eskimoslardan **kayak** - komiak, dəri eskimos qayığı, **tupek** - dəridən olan yay alacığı, atığı - dəridən tikilen xəz tərəfi içəri olan alt köynəyi, **caribou** - maral - karibu fransız dilindən - daha ilkin kanadız immiqrasiyalı [cahce-xüsusi ərzəq, xəz və digər əmətəmətə amban **buff** - Kvebek əyalətinin 48 və 51 dördəcə arası şimal eninə müvafiq galon hissəsi] və s. Ingilis mənşəli vahidlər arasında - manaları xüsusişdirən sözlər, məsələn **sled** B1 (xizək - K1 (it nartası), **rat** B1 (sığovul) - K1 (ondarta), bəzi kanadızlılar ümmümingilis dilində başqa cür adlandırılaraq obyekləri işarə etmək üçündür, məsələn B1 - **aok** - K1 **penguin**, B1 - **float, buoy** - K1 **floater**, B1 blackcock, black grouse - K1 partidge. Digər hallarda adlar nominativ xarakterli dayanıqlı söz birləşmələri şəklində yaradılır, məsələn: black fox (şimali Amerika qırmızı tülküsünün nadir rast gəlinən qara rəngli növü), **cat of mountain** (vaşaq), Eskimo dog (eskimosların qoşquda İslətdikləri Canis familiaris borealis it cinsi), sea unicorn (zool) narval və s.

XVII əsrda kanadızmlar arasında qədim ingilis vahidlərinin semantik şökildiyiməsi olan bir neçə feil yaranmışdır: məsələn, ingilis feillərinin Kanada **mənəsən track** - uzun qamçı ilə qayıq və ya barja dərtmaq, **shoot** - qayıqda (sal üzərində) çayın üzərində iti axan yeri ilə üzəmək, raft - sal üzərində üzəmək, pitch - bir dayanacaq yerindən digərinə getmək, **trade** - xəzə başqa əmətəmətə növlərinə dayışmak, rind - ağacı qabığından təmizləmik və **pack** - xəzələri göndərmək üçün Aylara presləyib yığmaq. Kanadızmlar arasında bir neçə sıfət də qeyd olunmuşdur: **rotten** - köhnə, məsaməli, **buz**, **stager** - an pis (keyfiyyətinə görə) və s. Bir sözlü kanadızmlar əvvəldə flora və fauna, geyim əşyaları, yerdayışma vasitələri, **relyef** və coğrafi mühit xüsusiyyətləri, **kulinariya** terminləri, tikililərin adları və s. Tematik qrupların sırasını artırılmışdır. Eyni zamanda kanadızmların cəmləşdiyi yeni sferalar yaradı. Peşə adları: xəzli heyvan ovçusu, **Northman** - qışlaşmaya gedən ovçu, **sealer** - sualtı ovçusu, **trader** xəzələr alverçisi;

a) Vəzifə şəxslərinin adları; agent - hinduların işi üzrə dövlət məməru, **governor** - faktoriya rəisi, **master** - xəzələr kampaniyasının böyük qulluqçusu;

b) Buz və qar növləri: **barricadde** - çay sahilində buz yığını, **candles** - buz səthinin əriməsindən əmələ gələn buz süttuncuqları, **crust** - xarlamış qar, **yam** - çayın eni boyu buz yığını, **pan** - üzən buz parçası;

c) Sakinlərin yaşayış yerlərinə və ya mənşəyinə görə adlandırılması: **Mountauneer** - Şərqi Kvebekdən və ya Labrador'dan olan hindular, French - frankokanadızlılar, **settler** - yeni köçməş və s.

Ovçu təsərrüfatının inkişafı aşağıda göstərilən kanadızmlarda, məsələn, ovçu əslahələrinin adlarında eks olunub: collar, deadfall, hap, slip, stopper.

XIX əsr boyu meydana gələn Ingilis mənşəli kanadızmlar ilin əsas leksik artım kütłəsini - 2941 vahid (88,8%) təşkil etmişdir. Onlardan 1200 söz, çox vaxt ilkin mənəsi kənarlaşdırılan sözlərdir: **snow** - gec yetişən alınma növü, **packer** - yükdaşıyan, **bag** - pellikan üçün dəri kisə, **rye** - çovdar viskisi, **dust** - qızıl qum, **leader** - qoşquda başçı it. Onlar mövcud tematik qruplar genişləndirməkdədir. Məsələn fanunanı işarə edən sözlər qrupuna 32 vahid, floraya - 17, yerdayışma vasitələri - 22, tikililər - 15, əmək alətləri - 15 və s. Bu dövrdə kanadızmlarla zənginləşməyə nəhətiyət olan yeni tematik qruplar yaradı.

a) Fəaliyyət növlərinin adları (20 vahid): **bronco** - **brusting** - vəhşi atın təlimi, **fur** - hunting - xəzli heyvanların tələ ilə tutulması, portaging - yükün bir çaydan digərinə daşınması;

b) Siyasi terminlər: **Confederation** - yeddi əyalətin Kanada dominant kimi birləşdirilməsi, confederate, Confederationist - konfederasiya tərəfdarı;

c) Idman (10 vahid); **rugby**, **puck**, **hockeyist**, **defenseman**: Maarif sahəsinə aid olaan terminlər: collegiate - orta məktəb növü, trustee - məktəb şurasının üzvü;

d) Qızılaxtarma: **colour** - səxurda qızıl izləri, **dust** - qızıl qum, **gold hunter** - qızıl axtaran, **wasing** - bir Yuma ərzində olunmuş qızılın miqdarı, **pay grave** - tərkibində qızıl olan qräviv, Klondir stampeder - Klondaykda qızıl həyacanının iştirakçısı və s.

Vəzifəli şəxslərin qrupunu zənginləşdirdi: (14 vahid): **road master** - yol təsərrüfatına görə məhsul olan bələdiyyə üzvü, **bencher** - seçkili məhkəmə iclaçısı, **reeve** - kənd burqomistiri, **warden** - tikinti üçün torpaqların ayrılması ilə məşğul olan kompaniya qulluqçusu.

XIX əsrda 1734 nominative mənəli dayanıqlı söz birləşmələri yaranmışdır. Tematik olaraq onlar bir sözlü kanadızmların aid olduqları qruplara bölünmüslər. Beləliklə, Kanada flora nümayəndələrinin - 54, faunanın - 50, geyim əşyalarının - 15 və s. Aid olduqları qruplara daxil olmuşlar. Ölkdə yol tikintisinin genişlənməsi ilə əlaqədər bu sahədə bir sıra yerli təmİNlər əmələ gəlir: bush road, cross road, corduroy road, road camp, road garder, railway town, railway village.

Kanada dil inkişafının bu dövrdə xarakter cəhəti idman lügətinin kəskin genişlənməsi olub (67 yeni kanadızm), həmçinin slenqlərdən alınmaların güclənməsi (128 vahid). Bu dövrün profesional kanadızmları 184 vahid təşkil edir

Semantik mənəda yeni dövrün kanadızmları xüsusilə rəngarəngdir. onlar ifadə edir:

a) əmək alətləri və vasitələrinin adları: **swede saw** "mışar növü";

b) Mexanizm və məşinlərin adları; c) Peşələrin adları; d) Məşgülüyyət adları;

Nəticə. Kanada qrammatikasının Britaniya qrammatikasından yeganə əhəmiyyətli farqi Past Perfect Continous zamanının istifadədən praktiki olaraq tamamilə çıxmışdır. Onun yerinə Past Perfect Simple tutur. Beləliklə, ingilis dilinin Şimali Amerika arealına daxil olan ingilis dilinin Kanada variantı ilkin kütləvi köçmələr zamanı ingilisler, şotlandiyallar, irländiyallar tərəfindən götilən XVIII əsr Böyük Britaniya ingilis dilinin əsasında inkişaf etmişdir.

Bu gün Kanadanın ingiliscəsi Britaniya (oxford) və amerika ingiliscələri arasında xüsusi aralıq yer tutur. Lakin bu tədqiqatın nəticəsində ingilis dilinin Kanada variantı Amerika variantı ilə böyük oxşarlığını aşkar etmək mümkündür. Eyni zamanda Britaniya tələffüz variantını Kanadada daha nüfuzlu variant kimi qiymətləndirildiyini də qeyd etmək zəruridir. Lakin bütün bunlara baxmayaraq, ingilis dilinin Kanada variantının inkişafının tarixi xüsusiyyətləri və coğrafi vəziyyəti sonralar amerika ingiliscəsinin Kanada variantına təsirinin əhəmiyyətli olacağını gümən etmək hüququ verir.

Istifadə edilmiş ədəbiyyat

1. Бруннер К. История английского языка. М., 1956
2. Avis W.S. The English language in Canada (Current trends in linguistics)
3. Anglo - русский лингвострановедческий словарь-Американа
4. Mencken H.L. The American language An inquiry into the development of English in the United states. New York, 1917

Açar sözlər: Kanada variantı, leksik-semantik, İngilis dili, yeni sözlər, fonetika

Ключевые слова: канадский вариант, лексико-семантика, английский язык, новые слова, фонетика.

Key words: Canadian version, lexical-semantics, English language, new words, phonetics.

Summary

As a result of the research, it is possible to discover the great similarity between the Canadian version of the English language and the American version. At the same time, it is necessary to note that the British pronunciation variant is considered more authoritative in Canada. However, despite all this, the historical characteristics and geographical location of the development of the Canadian version of the English language give the right to assume that later the influence of American English on the Canadian version will be significant.

Резюме

В результате исследования можно обнаружить большое сходство между канадской версией английского языка и американской версией. В то же время необходимо отметить, что британский вариант произношения считается в Канаде более авторитетным. Однако, несмотря на все это, исторические особенности и географическое положение развития канадской версии английского языка дают право предположить, что в дальнейшем влияние американского варианта английского языка на канадскую версию будет значительным.

Rəyçi: filologiya elmləri doktoru, dosent Yusif Süleymanov